

“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC

31 dekabr 2024-cü il tarixinə

**Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun
Maliyyə Hesabatları və Müstəqil Auditorun Rəyi**

Mündəricat

MÜSTƏQİL AUDİTORUN HESABATI	2
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT	5
MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ SAİR MƏCMU GƏLİR HAQQINDA HESABAT	6
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT	7
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT	8
Maliyyə hesabatları üzrə qeydlər	9-48

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin rəhbərliyinə

Maliyyə hesabatları üzrə auditor rəyi:

1. Bizim fikrimizcə, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq audit zamanı edilmiş düzəliş və əlavələrdən sonra bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Auditin Predmeti

- ⊗ 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- ⊗ Həmin tarixdə başa çatan illər üzrə mənfəət/zərər və sair məcmu gəlir haqqında hesabat;
- ⊗ Həmin tarixdə başa çatan illər üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- ⊗ Həmin tarixdə başa çatan illər üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- ⊗ Əsas uçot siyasətləri və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Qeyd etmək istəyirik ki, 2023-cü ilin son qalıqları 2024-cü ilin əvvəlinə köçürülmüşdür.

Rəy üçün əsaslar

2. Biz auditə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditə üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Müstəqillik.

Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının "Etika məcəlləsinin" (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik.

Əsas audit məsələləri

3. Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının audit baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti.

4. Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarına nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

5. Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizə daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BMHS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizim nümayiş etdiririk. Biz həmçinin:

● Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.

● Müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.

● Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.

● Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında müəssisənin fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatlarımızın tarixlərindən əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər müəssisənin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

● Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib edilmədiyini qiymətləndiririk.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələrin, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

18 aprel 2025-ci il

Bakı, Azərbaycan Respublikası

*Prime Audit and Consulting
member firm of Praxity.*




"Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" ASC
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

(Azərbaycan Manatı ilə)	Qeyd	31 Dekabr 2024	31 Dekabr 2023
AKTİVLƏR			
Pul vəsaitləri və onların ekvivalentləri	6	60,640	106,873
Müştərilərə verilmiş kreditlər üzrə debitor borc	7	8,213,077	16,047,310
Əmlak və avadanlıqlar	4	129,690	329,155
Qeyri-maddi aktivlər	5	7,891	10,470
Aktivdən istifadə hüququ	9	192,673	446,297
Təxirə salınmış vergi aktivləri	10	145,296	273,775
Digər aktivlər	8	478,343	782,372
CƏMİ AKTİVLƏR		9,227,610	17,996,252
KAPİTAL			
Nizamnamə kapitalı	14	1,722,000	1,722,000
Bölüşdürülməmiş mənfəət		(503,571)	(680,568)
CƏMİ KAPİTAL		1,218,429	1,041,432
ÖHDƏLİKLƏR			
Qiymətli kağızlar	11	-	402,567
Borc alınmış vəsaitlər	12	7,537,189	15,759,045
İcarə öhdəliyi	9	242,207	510,305
Digər öhdəliklər	13	229,785	282,903
CƏMİ ÖHDƏLİKLƏR		8,009,181	16,954,820
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		9,227,610	17,996,252

18 aprel 2025-ci il tarixində Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:


Mübariz Qurbanov
 Direktor




Abid Süleymanov
 Baş Mühasib

“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC
MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ SAİR MƏCMU GƏLİR HAQQINDA HESABAT

(Azərbaycan Manatı ilə)	Qeyd	2024	2023
Faiz gəlirləri	15	4,090,969	3,544,909
Faiz xərcləri	15	(1,336,413)	(1,228,201)
Xalis faiz gəlirləri		2,754,556	2,316,708
Ehtiyat xərci/bərpası	15	(159,491)	75,568
Ehtiyat ayırmalarından sonra xalis faiz gəliri		2,595,065	2,392,276
Haqq və komissiya gəlirləri	16	795,004	467,119
İnzibati və digər əməliyyat xərcləri	17	(2,691,624)	(3,066,133)
Digər gəlirlər	16	27,558	149,185
Mənfəət vergisindən əvvəlki mənfəət		726,003	(57,553)
Mənfəət vergisi		(177,668)	(11,186)
İl üzrə mənfəət/zərər		548,335	(68,739)

18 aprel 2025-ci il tarixində Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

Mübariz Qurbanov
Direktor



Abid Süleymanov
Baş Mühasib

"Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" ASC
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

<i>(Azərbaycan manatı ilə)</i>	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi Kapital
31 Dekabr 2022 tarixinə qalıq	2,154,000	(1,043,830)	1,110,170
İl üzrə mənfəət/zərər	-	(68,739)	(68,739)
Kapitalin geri götürülməsi	(432,000)	432,000	-
31 Dekabr 2023 tarixinə qalıq	1,722,000	(680,568)	1,041,432
İl üzrə mənfəət/zərər	-	548,335	548,335
Dividend	-	(371,338)	(371,338)
31 Dekabr 2024 tarixinə qalıq	1,722,000	(503,571)	1,218,429

18 aprel 2025-ci il tarixində Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

Mübariz Qurbanov
Direktor



Abid Süleymanov
Baş Mühəsib

"Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" ASC
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

(Azərbaycan manatı ilə)

	2024	2023
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		
Mənfəət vergisindən öncəki mənfəət/zərər	354,665	(57,553)
Qeyri-maddi və qeyri əməliyyat fəaliyyətləri üzrə düzəlişlər		
Torpaq, tikili və avadanlıqların amortizasiyası	101,007	110,486
Ehtiyat xərci/bərpası	159,491	(75,568)
Faiz xərcləri	1,336,413	1,228,201
Faiz gəlirləri	(4,090,969)	(3,544,909)
Əməliyyat aktiv və passivlərində dəyişikliklərindən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul	(2,139,393)	(2,339,343)
Dövriyyə kapitalında olan dəyişikliklər		
Müştərilərə verilmiş kredit və avanslar	7,627,667	(9,029,609)
Digər aktivlər	152,947	(616,980)
Digər öhdəliklər	(53,118)	167,399
Əməliyyatlardan əldə olunmuş pul vəsaitləri	7,727,496	(9,479,190)
Mənfəət vergisi ödənişi	101,892	25,437
Əldə olunmuş faiz ödənişləri	4,138,044	3,491,364
Borclara görə faiz ödənişi	(1,267,007)	(1,064,467)
Qiymətli kağızlara görə faiz ödənişi	(19,189)	(40,333)
İcarə öhdəliklərinə görə ödəniş	(12,744)	(12,744)
Əməliyyatlar üzrə daxil olan pul vəsaitləri	8,529,099	(9,419,276)
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		
Torpaq, tikililər və avadanlıqların alınması	101,037	(50,612)
İnvestisiya fəaliyyətində istifadə olunmuş xalis pul vəsaitləri	101,037	(50,612)
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		
Səhm kapitalında artım	-	-
İcarə öhdəlikləri üzrə əsas məbləğdən ödəniş	(82,417)	(65,037)
Müddətli borclar üzrə ödəniş	9,030,079	(2,995,247)
İstiqrazlardan daxilolmalar	(400,000)	400,000
Borç öhdəliklərindən daxilolmalar	(17,224,031)	12,104,125
Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri	(8,676,369)	9,443,841
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artım	(46,233)	(26,047)
İlin əvvəlinə olan pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	106,873	132,920
İlin sonuna olan pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	60,640	106,873

18 aprel 2025-ci il tarixində Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

Mübariz Qurbanov
 Direktor



Abid Süleymanov
 Baş Mühəsib